

Abidələrdə yaşayan böyük memar

Azərbaycan xalqının qədim milli-mədəni irlərini yaşadan, dünyaya tanınan şəxsiyyətlərdən biri də Əcəmi Əbübəkr oğlu Naxçıvanidir. Mənşəcə Azərbaycan türkü olan Əcəmi Naxçıvanı yaradıcı ömrünü Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi.

Məxəzlorin verdiyi məlumatlarda deyildiyi kimi, Azərbaycanın intibah dövrü adlanır. XI və XII əsrlərdə şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatır tiki-liləri qurulurdü. Sənətkarlıq, elm, incəsənət və poeziya inkişaf edirdi. Bu dövrdə Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycanı, Xəbib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Əbü'lüla Gəncəvi, Məhsəti Gəncəvi və digərləri kimi bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar. Yalnız Şərqdə deyil, həm də Qərb dünyasında yaxşı tanınan bu kəhəkəşən ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanı olmuşdur. O, bir çox dəyərli memarlıq əsərlərinin müəllifi kimi dünya şöhrəti qazanmış, Naxçıvan memarlıq məktəbinin banisi kimi tanınmışdır.

Sənətşünas, Əməkdar elm xadimi, professor Əbdülvahab Salamzadə onun haqqında yazar: "...Əcəmi Naxçıvanı öz dövründə tayi-bərabəri olmuş sənətkarlardandır. Təsədüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbor verir".

Böyük sənətkarın günümüzü zə gəlib çatan Mömünə Xatun türbəsi, Yusif Küseyr oğlu türbəsi və Cümə məscidi kimi inciləri onun sözün əsl mənasında dünyanın ən nəhəng sə-



nətkarları sırasında yer aldığı-nin göstəricisidir.

Xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyr oğlu türbəsinin mezar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizgöşli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülülmüş naxışlarla bəzədilmişdir.

Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb: "Bu, şərəfli dinimizin məşhur rəisi, İslamin gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbəridir. Şəvvəl ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il). "Məqbərənin üzərində kufi xətti ilə Quran-dan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memar-



rın adı həkk olunmuşdur: Əcəmi ibn Əbübəkr Naxçıvanı.

Sənətşünasların fikrincə, Yaxın Şərqiñ bir çox memarlarının yaradıcılığına Əcəmi Naxçıvanının böyük təsiri olmuşdur. Onun yaradıldığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühləsinin gücünü eks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi müasirləri sırasında parlaq

və təkrarolunmaz yaradıcı si-maya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürün nəhəngi kimi tanınmışdır.

Görünən odur ki, tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərin-dən başqa heç nə saxlamayıb. Böyük memar bunu qabaqcadañan gördüyündən öz şah əsərinin - İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölürik - bu, bizdən xatırə qalar. İlahi, bəd nəzerdən uzaq elə..."

Bəli, müsəlman Şərqində dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda orta əsərlərin böyük memarı Əcəmi Naxçıvanının layihəsi əsasında nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatırə abidəleri, mədrəsə, karavansara və digər tikililər qurulmuşdur.

Əcəmi Naxçıvanının yaradıcılığı əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir

çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşıamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustادın təsi-rini qeyd edirlər.

Görkəmlı Azərbaycan memarı Əcəmi Naxçıvanının 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Xalqımız və dövlətimiz dünənşöhrətli memar Əcəmi Əbübəkr oğlu Naxçıvanının xatırəsini daim əziz tutur. Onun Bakıda, eləcə də bölgələrdə yubileyləri təntənə ilə qeyd edilir. Təsadüfi deyil ki, neçə illərdir Bakı Metropoliteninin ən böyük dəyanacaqlarından biri "Memar Əcəmi" adlanır. Habelə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayonunda yaraşıqlı küçələrdən biri böyük şəxsiyyətin adını daşıyır.

Rəhman SALMANLI,
"Azərbaycan"